

İŞĞALDAN AZAD OLUNMUŞ ARAZYANI ƏRAZİLƏRDƏ VƏ KİÇİK QAFQAZIN DAĞ MEŞƏLƏRİNDE ÇÖL DONUZUNUN (SUS SCROFA L., 1758) HELMİNTLƏRİ

Qara Fətəliyev

AMEA-nın Zoologiya İnstitutu

Tədqiqat zamanı Qarabağın işğaldan azad olunmuş Arazyanı ərazilərində (Cəbrayıl rayonu) 4 və Kiçik Qafqazın dağ meşələrində (Laçın rayonu) 5 baş çöl donuzu tədqiq edilmişdir. Tədqiq edilən donuzlarda ümumilikdə 13 növ helmint aşkar edilmişdir. Helmint faunasının tərkibi 2 növ trematod, 2 növ sestod, 1 növ akantosefal və 8 növ nematoddan ibarət olmuşdur. Arazyanı ərazilərdə tədqiq edilmiş donuzlarda 11, dağ meşələrində isə 7 növ helmint aşkar edilmişdir. İnvaziyanın yüksək intensivliyi trematoldardan *Brachylaemus suis* (2-25 fərd), nematoldardan isə *Trichocephalus suis* (2-27 fərd), *Metastrongylus elongatus* (3-218 fərd), *M.pudendotectus* (3-276 fərd), *M.salmi* (2-158 fərd), *Globocephalus urosubulatus* (2-127 fərd), *Physacephalus sexalatus* (3-115 fərd) növlərində qeydə alınmışdır. İnkışaf dövriyyəsinə görə aşkar edilmiş növlərdən *Trichocephalus suis* və *Globocephalus urosubulatus* növləri geohelmint, qalan 11 növ isə biohelmintlərdir. Çöl donuzlarında aşkar edilmiş növlərdən *Fasciola hepatica*, *Echinococcus granulosus*, *Macracanthorhynchus hirudinaceus*, *Metastrongylus elongatus* növlərinin ev donuzları və gövşəyən ev heyvanları üçün epizootoloji, insanlar üçün isə epidemioloji, *Moniezia expansa* növünün gövşəyən ev heyvanları üçün epizootoloji, *Brachylaemus suis*, *Trichosephalus suis*, *Metastrogylus pudendotectus*, *Met. salmi*, *Ascarops stronglina* və *Gongylonema pulchrum* növlərinin isə ev donuzları üçün epizootoloji rolü vardır.

Məlum olduğu kimi, 1990-cı illərdən başlayaraq Azərbaycanın Qarabağ bölgəsi Ermənistən tərəfindən işğal olunmuşdur. 30 il müddətində işğal altında olan ərazilərdə bir çox heyvan və quş növləri ovlanmış, təbii meşələr, kolluqlar məhv edilmiş, bir sıra ərazilərdə gölməçələr və bataqlıqlar əmələ gəlmüş, landşaftların strukturu dəyişdirilmiş və ümumilikdə ekosistemə çox ciddi ekoloji ziyan vurulmuşdur. Bütün bunlar biosenozlarda bir çox heyvan və bitki növlərinin məhv olmasına və ya bərpasının arzuolunmaz həddə çatmasına götürib çıxarmışdır. Belə ərazilərdə torpaq gənələrinin, yağış qurdlarının və bir çox torpaq onurğasılarının sayı xeyli artmışdır ki, bunlar da gələcəkdə həmin ərazilərdə gövşəyən heyvanların, çöl donuzlarının davamlı inkışafına və məhsuldarlığına ciddi əngəllər törədən anoplosefalyatların, metastrongilidlərin və s. geniş yayılmalarına səbəb olacaqdır. İşğal altında olan ərazilərdə ermənilər çoxlu miqdarda ev donuzları və digər heyvan sürürləri saxlamışlar. Bu ev donuzlarının bir qisminin qaçıb ərazilərdə vəhşiləşmiş şəkildə yayılmaları barədə bəzi məlumatlar vardır. Belə donuzlar təbiət guşələrində ölmüş əhli və vəhi heyvan leşləri ilə qidalanan zaman bir çox helmintoz törədicilərinə, o cümlədən da trixinellez törədicisine yolu xurlar ki, bunlar da sonradan insanlar və ev heyvanları üçün ciddi təhlükəli olan bir çox helmintoz törədicilərinin daşıyıcılarına və yayıcılarına çevriləcəkdir. Ermənilər müharibə dövründə ölmüş əsgərlərin meyitlərini uzun müddət götürməmişlər və onlar bəzi hallarda vəhi heyvanların yeminsənətən çevrilmişlər. İşğal dövründə ermənilər baytarlıq-sanitariya tələblərini gobud surətdə pozaraq Azərbaycan ərazilərinə müxtəlif heyvan cinsləri gətirmişlər ki, nəticədə əvvəller ölkəmizdə qeydə alınmayan helmint növlərinin gətirilməsi ehtimal olunur. Bütün bunlar gələcəkdə əhli və vəhi otyeyən və atyeyən heyvanların və insanların helmint faunasının tərkibində ciddi dəyişikliklər baş verəcəyi ehtimalını artırır.